

**Qarabağ Dirçəliş Fondu**

**31 dekabr 2022-ci il tarixinə**

**Maliyyə Hesabatlarının Beynəlxalq  
Standartlarına uyğun Maliyyə Hesabatları  
və Müstəqil Auditorun Hesabatı**



**pwc**

**Qarabağ Dirçəliş Fondu**

**31 dekabr 2022-ci il tarixinə**

**Maliyyə Hesabatlarının Beynəlxalq  
Standartlarına uyğun Maliyyə Hesabatları  
və Müstəqil Auditorun Hesabatı**

## MÜNDƏRİCAT

### MÜSTƏQİL AUDİTORUN HESABATI

#### Maliyyə Hesabatları

Maliyyə vəziyyəti haqqında hesabat .....	1
Mənfəət və ya zərər və sair mecmu gəlir haqqında hesabat .....	2
Kapitalda dəyişikliklər haqqında hesabat.....	3
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat .....	4

#### Maliyyə hesabatlarına dair qeydlər

1 Qarabağ Dirçəliş Fondu ve onun fəaliyyəti.....	5
2 Fondun fəaliyyət mühiti .....	6
3 Əsas uçot siyaseti .....	6
4 Uçot siyasetinin tətbiqi zamanı ehemiyətli ehtimallar və mülahizələr .....	12
5 Yeni və ya yenidən işlənmiş standartların ve onlara dair şərhlərin tətbiqi .....	13
6 Yeni uçot qaydaları .....	14
7 Əlaqəli tərəflərlə əməliyyatlar və qalıqlar .....	14
8 Borc qiymətli kağızlara investisiyalar.	15
9 Pul vəsaitləri ve onların ekvivalentləri .....	17
10 İanələrdən gelirlər .....	17
11 Maliyyə gelirləri .....	17
12 Ümumi, inzibati və sair əməliyyat xərcləri .....	18
13 Mənfəət vergisi.....	18
14 Təəhhüdler və şərti öhdəliklər .....	19
15 Maliyyə risklərinin idarə edilmesi.....	19
16 Ədalətli dəyer haqqında açıqlamalar.....	22
17 Maliyyə alətlərinin qiymətləndirmə kateqoriyaları üzrə təqdim edilməsi .....	22
18 Hesabat tarixindən sonrakı hadisələr .....	22



## Müstəqil Auditorun Hesabatı

“Qarabağ Dirçeliş Fondunun” Müşahidə Şurası və İdare Heyətinə:

### Rəy

Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçeliş Fondunun” (“Fond”) 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəketini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.

### Auditin predmeti

Fondun maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gelir haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- esas uçot siyaseti və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

### Rəy üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışiq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəyimizin “Maliyyə hesabatlarının auditine görə auditorun məsuliyyəti” bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### Müstəqillik

Biz Mütəsiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mütəsiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (MBESS Məcəlləsi) uyğun olaraq Fonddan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz MBESS Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

### Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də firldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzərət sistemine görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Fondu leğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Fondu fasilesiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasilesizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasilesizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Fondun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarete görə məsuliyyət daşıyır.

## Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükde maliyyə hesabatlarında firıldaqcılıq və ya səhv nəticəsində əhəmiyyəti təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmek və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər firıldaqcılıq və ya səhv nəticəsində yaranan biler və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakime tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında firıldaqcılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayıv və həyata keçirir və rəyimizi əsaslandırmak üçün yeterli və münasib audit sübutlarını əldə edirik. Firıldaqcılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvler nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki firıldaqcılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərkən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sisteminde sui-istifadə halları daxil ola bilər.
- Fondun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmek üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərefindən istifadə edilən uçot siyasetlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fealiyyətin fasilesizliyi prinsipinin rəhbərlik tərefindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Fondun fasilesiz fealiyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gelirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətine gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yeterli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Neticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Fondun fasilesiz fealiyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmediyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərle digər meselələrlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sisteminde aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PricewaterhouseCoopers Audit Azərbaycan LLC

Bakı, Azərbaycan Respublikası

31 may 2023-cü il



**Qarabağ Dirçəliş Fondu**  
**Maliyyə vəziyyəti haqqında hesabat**

Azərbaycan manatı ilə	Qeyd	31 dekabr 2022	31 dekabr 2021
<b>AKTİVLƏR</b>			
<b>Uzunmüddətli aktivlər</b>			
Əsas vəsaitlər		322,640	340,542
Qeyri-maddi aktivlər		60,377	61,104
Borc qiymətli kağızlara investisiyalar	8	652,103,825	289,052,501
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>652,486,842</b>	<b>289,454,147</b>
<b>Qısamüddətli aktivlər</b>			
İanə edilmiş aktivlər		3,990,661	-
Mal-material ehtiyatları		18,082	11,672
Avans ödənişləri		3,003	64,536
Borc qiymətli kağızlara investisiyalar	8	10,536,354	27,754,823
Pul vəsaitləri ve onların ekvivalentləri	9	571,086,799	573,162,502
Digər vergilər üzrə avans ödənişləri		2,225	781
<b>Cəmi qısamüddətli aktivlər</b>		<b>585,637,124</b>	<b>600,994,314</b>
<b>CƏMI AKTİVLƏR</b>		<b>1,238,123,966</b>	<b>890,448,461</b>
<b>KAPİTAL</b>			
Nizamname fondu		1,000,000	1,000,000
Bölüşdürülməmiş mənfəət		1,231,159,433	888,343,129
<b>CƏMI KAPİTAL</b>		<b>1,232,159,433</b>	<b>889,343,129</b>
<b>ÖHDƏLİKLƏR</b>			
<b>Qısamüddətli öhdəliklər</b>			
Ticarət və digər kreditor borcları		164	112
Cari mənfəət vergisi öhdəliyi	13	5,964,369	1,105,220
<b>Cəmi qısamüddətli öhdəliklər</b>		<b>5,964,533</b>	<b>1,105,332</b>
<b>CƏMI ÖHDƏLİKLƏR</b>		<b>5,964,533</b>	<b>1,105,332</b>
<b>CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>1,238,123,966</b>	<b>890,448,461</b>

31 may 2023-cü il tarixində təsdiqlənmiş və imzalanmışdır.

Rehman Hacıyev  
 İdare Heyətinin sədri



Ramil Əliyev  
 Maliyyə şöbəsinin müdürü

**Qarabağ Dirçeliş Fondu**  
**Mənfeət və ya zərər və sair məcmu gəlir haqqında hesabat**

Azərbaycan manatı ilə	Qeyd	2022	2021
İanələrdən gəlirlər	10	314,519,877	892,206,306
Maliyyə gelirləri	11	34,454,187	9,198,829
<b>Ümumi mənfeət</b>		<b>348,974,064</b>	<b>901,405,135</b>
Ümumi, inzibati və sair əməliyyat xərcləri	12	(2,737,010)	(533,265)
Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə gəliri/(zərəri)	8,9	3,633,509	(10,351,326)
<b>Əməliyyat mənfeəti</b>		<b>349,870,563</b>	<b>890,520,544</b>
Maliyyə xərcləri		(258,346)	(448,700)
<b>Vergidən əvvəlki mənfeət</b>		<b>349,612,217</b>	<b>890,071,844</b>
Mənfeət vergisi xərci	13	(6,795,913)	(1,728,715)
<b>İL ÜZRƏ MƏNFEƏT</b>		<b>342,816,304</b>	<b>888,343,129</b>
<b>İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR</b>		<b>342,816,304</b>	<b>888,343,129</b>




Rəhman Hacıyev  
Idarə Heyətinin sədri



Ramil Əliyev  
Maliyyə şöbəsinin müdürü

**Qarabağ Dirçəliş Fondu**  
**Kapitalda dəyişikliklər haqqında hesabat**

Azərbaycan manatı ilə	Nizamname fondu	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
<b>1 yanvar 2021-ci il tarixinə qalıq</b>	-	-	-
Kapital qoyuluşu il üzrə mənfəət	1,000,000 -	888,343,129 -	1,000,000 888,343,129
2021-ci il üzrə cəmi məcmu gəlir	-	888,343,129	888,343,129
<b>31 dekabr 2021-ci il tarixinə qalıq</b>	<b>1,000,000</b>	<b>888,343,129</b>	<b>889,343,129</b>
İl üzrə mənfəət	-	342,816,304	342,816,304
2022-ci il üzrə cəmi məcmu gəlir	-	342,816,304	342,816,304
<b>31 dekabr 2022-ci il tarixinə qalıq</b>	<b>1,000,000</b>	<b>1,231,159,433</b>	<b>1,232,159,433</b>

Rəhman Hacıyev  
İdare Heyətinin sədri



*Ramil Əliyev*  
Ramil Əliyev  
Maliyyə şöbəsinin müdürü

**Qarabağ Dirçeliş Fondu**  
**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

Azərbaycan manatı ilə	Qeyd	2022	2021
<b>Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Vergidən əvvəlki mənfəet		349,612,217	890,071,844
Düzelşələr:			
Əsas vəsaitlər və qeyri-maddi aktivlərin amortizasiyası		42,848	11,901
Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə (gəliri)/zərəri	8,9	(3,633,509)	10,351,326
Əsas vəsaitlər şəklində ianələr		-	(149,000)
Maliyyə gelirləri	11	(34,454,187)	(9,198,829)
Maliyyə xərcləri		258,346	448,700
<b>Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>		<b>311,825,715</b>	<b>891,535,942</b>
İanə edilmiş aktivlərdə və mal-material ehtiyatlarında artım		(3,997,072)	(11,672)
Avans ödənişlərində azalma/(artım)		61,533	(64,536)
Ticarət və digər kreditor borclarında (azalma)/artım		(88)	112
Vergi öhdəliklərində azalma		(1,304)	(782)
<b>Dövriyyə kapitalında dəyişikliklər</b>		<b>(3,936,931)</b>	<b>(76,878)</b>
Ödenmiş mənfəet vergisi		(1,936,764)	(623,495)
<b>Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>		<b>305,952,020</b>	<b>890,835,569</b>
<b>İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Əsas vəsaitlərin alınması		(18,239)	(201,839)
Qeyri-maddi aktivlərin alınması		(5,981)	(62,707)
Borc qiymətli kağızlara investisiyalar		(343,501,672)	(314,676,929)
Alınmış faizlər		30,702,796	6,234,950
<b>İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>		<b>(312,823,096)</b>	<b>(308,706,525)</b>
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Kapital qoyuluşu		-	1,000,000
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>		<b>-</b>	<b>1,000,000</b>
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		(258,346)	(448,700)
Pul vəsaitləri və onların ekvivalentləri üzrə xalis dəyərsizləşmə (gəliri)/zərəri		5,053,719	(9,517,842)
<b>İlin əvveline pul vəsaitləri və onların ekvivalentləri</b>		<b>573,162,502</b>	<b>-</b>
<b>İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri</b>	9	<b>571,086,799</b>	<b>573,162,502</b>

Rəhman Hacıyev  
İdare Heyətinin sədri



Ramil Əliyev  
Maliyyə şöbəsinin müdir

## **1 Qarabağ Dirçeliş Fondu ve onun fəaliyyəti**

Qarabağ Dirçeliş Fondu ("Fond") Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fermanı əsasında yaradılıb. Fondu təsisçisinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Prezidentin Fermanına əsasən, Fondu fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir.

31 dekabr 2022-ci il tarixinə Müşahidə Şurasının tərkibi aşağıdakı kimidir:

Mikayıł Cabbarov	Müşahidə Şurasının sədri. Azərbaycan Respublikasının İqtisadiyyat naziri.
Muxtar Babayev	Müşahidə Şurasının üzvü. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri.
Rövşən Rzayev	Müşahidə Şurasının üzvü. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitesinin sədri.
Tural Gencəliyev	Müşahidə Şurasının üzvü. Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Fatma Yıldırım	Müşahidə Şurasının üzvü. Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Fərhad Bədelbəyli	Müşahidə Şurasının üzvü. Bakı Musiqi Akademiyasının rektoru.
Ədalət Muradov	Müşahidə Şurasının üzvü. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru.
Kamal Abdulla	Müşahidə Şurasının üzvü. Azərbaycan Dillər Universitetinin rektoru.
Alim Qasımov	Müşahidə Şurasının üzvü. İctimai xadim.

**Fondun fəaliyyət istiqaməti.** Fond Azərbaycan Respublikasının işgaldən azad edilmiş ərazilərinin bərpası və yeniden qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regionala çevrilmesi istiqamətində həyata keçirilen tedbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayelerin cəlb edilməsini, bu sahədə dövlət-özel tərəfdəşliğinin inkişaf etdirilməsini, habelə görünlən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fondun cari fəaliyyətinə rəhbərliyi İdare Heyəti həyata keçirir. İdare Heyəti 3 (üç) üzvdən - sədrən və onun 2 (iki) müavinindən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 fevral tarixli Sərəncamı ilə Rehman Tofiq oğlu Hacıyev İdare Heyətinin sədri təyin edilmişdir.

Fond 2022-ci il ərzində Qarabağda bir sıra layihələri maliyyələşdirmişdir: Şuşada Üzeyir Hacıbəylinin heykəlinin yenidən yaradılması; Şuşadakı "Yaradıcılıq Mərkəzi"nin binasının bərpası və yenidən qurulması; "Xalça Muzeyi"nin binasının bərpası və yenidən qurulması və s. Üzeyir Hacıbəylinin heykəlinin yenidən yaradılması layihəsi yekunlaşdırılmış, digər layihələrin icrası isə davam etdirilir.

**Fondun hüquqi və faktiki ünvanı.** Fondun hüquqi ünvanı aşağıdakı kimidir: Üzeyir Hacıbəyov küç. 84, Səbail rayonu, Bakı, AZ 1095, Azərbaycan Respublikası. Fondun faktiki ünvanı aşağıdakı kimidir: Cəfər Cabbarlı küç. 609, Globus Center, Nəsimi rayonu, Bakı, AZ 1122, Azərbaycan Respublikası.

**Təqdimat valyutası.** Hazırkı maliyyə hesabatlarındakı məbləğlər başqa valyuta göstərilmediyi halda, Azərbaycan manatı ilə ("AZN") təqdim edilir.

## **1 Qarabağ Dirçeliş Fondu və onun fəaliyyəti (davamı)**

**COVID-19 pandemiyasının təsiri:** 2020-ci ilin mart ayında Dünya Səhiyyə Təşkilatı COVID-19 epidemiyasını qlobal pandemiya elan etmişdir. Azərbaycan hökuməti tərəfindən COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və mənfi təsirlerinin azaldılması məqsədilə hərəketin məhdudlaşdırılması ilə bağlı tədbirlər, o cümlədən karantin, özünütecrid və ticarət fəaliyyətinin məhdudlaşdırılması, o cümlədən müəssisələrin bağlanması kimi bir sıra tədbirlər görülmüşdür. Bu tədbirlərin bəziləri sonradan yumşaldılmış və 2023-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un qlobal səhiyyə üçün fövqələde vəziyyət statusunun bitdiyini elan etmişdir.

**Rusiya-Ukrayna müharibəsinin təsiri:** 24 fevral 2022-ci il tarixində Rusyanın Ukraynaya müdaxiləsi ilə Şərqi Avropana geosiyasi vəziyyət gərginleşmişdir. Bu münaqişə iqtisadi və qlobal maliyyə bazarlarına getdikcə daha çox təsir etmiş və inflasiyanın artması və qlobal təchizat zəncirinin pozulması kimi problemlər daxil olmaqla, davam edən iqtisadi çətinliyi daha da kəskinləşdirmişdir. Mövcud iqtisadi vəziyyətin uzunmüddətli təsirini qabaqcadan proqnozlaşdırmaq çətin olduğuna görə rəhbərliyin iqtisadi mühitlə bağlı cari proqnozları və texminləri faktiki nəticələrdən fərqli ola bilər. Buna baxmayaraq, belə münaqişə Fondu əməliyyatlarına hər hansı təsir göstərməmişdir.

## **2 Fondun fəaliyyət mühiti**

**Azərbaycan Respublikası.** Fond əsasən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərir. Bununla da, Fond Azərbaycanın inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas iqtisadi və maliyyə mühitinin təsirlərinə məruz qalır. Azərbaycan Respublikasında hüquqi, vergi və normativ bazanın təkmilləşdirilməsi davam etsə də, onların müddealarının fərqli şərh olunması və tez-tez dəyişdirilməsi digər hüquqi və vergi məsələləri ilə birlikdə Azərbaycanda fəaliyyət göstəren müəssisələrin müxtəlif çətinliklərlə üzləşməsinə səbəb olur.

2015-2016-cı illerdə Azərbaycan manatının dəyərsizləşməsi biznes mühitində ciddi qeyri-müəyyənliliklərə səbəb olmuş və hökumət son 5 ilde manatın mezənnəsinin sabit qalması üçün bütün lazımi tədbirləri həyata keçirmişdir. Nəticədə, dünya bazarında neft qiymətlərinin davamlı dəyişməsi yerli valyutaya təsir göstərməmiş və buna görə də biznes mühitində əhəmiyyətli qeyri-müəyyənliliklərə yol açmamışdır. Bundan əlavə, Qarabağda ateşkəs rejiminin davamlılığı, həmcinin işğaldan azad edilmiş ərazilərin inkişafı və bərpası istiqamətində investisiyaların cəlb edilmesi məqsədilə hökumətin həyata keçirdiyi bir sıra layihələr biznes mühitinin yaxşılaşmasına səbəb olmuşdur.

31 mart 2023-cü il tarixində "Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla "BB+" səviyyəsində təsdiqleyib.

## **3 Əsas uçot siyaseti**

**Maliyyə hesabatlarının tərtibatının əsasları.** Hazırkı maliyyə hesabatları maliyyə alətlərini ilkin olaraq ədalətli dəyərlə tanımaqla və FVTPL (ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərər hesabatına aid olunan) kateqoriyasında qiymətləndirilən maliyyə alətlərini yenidən qiymətləndirməklə, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına ("MHBS") uyğun olaraq ilkin dəyer metoduna əsasən hazırlanmışdır. Bu maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot siyasetləri aşağıda göstərilir. Həmin uçot siyaseti başqa cür göstərilmədiyi hallarda, təqdim edilən bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir.

Maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanması bəzi əhəmiyyətli uçot texminlərinin istifadəsini tələb edir. Bundan əlavə, uçot siyasetini tətbiq edərkən rəhbərlik öz mülahizələrini irəli sürməlidir. Daha yüksək mülahizə tələb edən və ya mürekkeb olan sahələr, həmcinin maliyyə hesabatlarının hazırlanmasında uçot texminləri və fərziyyələrin əhəmiyyətli olduğu sahələr Qeyd 4-də açıqlanır.

**Xarici valyutanın çevrilməsi.** Fondu əməliyyat valyutası onun fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin valyutası hesab edilir. Fondu əməliyyat və təqdimat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan manatıdır ("AZN"). Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Fondu təqdimat valyutası olan Azərbaycan manatı ilə təqdim olunur.

### **3 Əsas uçot siyaseti (davamı)**

**Əməliyyatlar və qalıqlar.** Monetar aktivlər və öhdəliklər Azərbaycan Respublikasının Mərkəzi Bankının ("Mərkəzi Bank") müvafiq hesabat dövrünün sonuna qüvvədə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Fondun əməliyyat valyutasına çevrilir. Belə əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və monetar aktiv və öhdəliklərin Mərkəzi Bankın ilin sonuna müəyyən etdiyi rəsmi məzənnə ilə Fondun əməliyyat valyutasına çevrilmesi neticesində yaranan gəlir və zərər mənfəət və ya zərərdə tanınır. Borclar, elecə də pul vəsaitləri və onların ekvivalentləri ilə bağlı məzənnə fərqlərindən yaranan gəlir və zərər mənfəət və ya zərər haqqında hesabatda "maliyyə gəlirləri və ya xərcləri" kimi təqdim edilir. İlin sonuna qüvvədə olan məzənnə ilə çevrilme ilkin dəyerlə qiymətləndirilən qeyri-monetar maddələrə tətbiq edilmir. Xarici valyutada olan və ədaletli dəyerlə qiymətləndirilən qeyri-monetar maddələr, o cümlədən pay aletləri ədaletli dəyərin müəyyən etdiyi tarixə qüvvədə olan məzənnələrdən istifadə etməklə təqdimat valyutasına çevrilir. Məzənnə dəyişikliklərinin xarici valyutada olan və ədaletli dəyerlə qiymətləndirilən qeyri-monetar maddələrə təsiri ədaletli dəyərin dəyişməsindən yaranan gəlir və ya zərərin bir hissəsi kimi eks etdirilir.

31 dekabr 2022-ci il tarixinə xarici valyuta qalıqlarının çevrilmesində istifadə olunan rəsmi valyuta məzənnələri aşağıdakı kimi olmuşdur: 1 ABŞ dolları = 1.7000 AZN və 1 Avro = 1.8114 AZN (31 dekabr 2021: 1 ABŞ dolları = 1.7000 AZN və 1 Avro = 1.9265 AZN).

**Əsas vəsaitlər.** Əsas vəsaitlər her hansı yiğilmiş amortizasiya və ehtiyac yaranarsa dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, ilkin dəyerdə uçota alınır. Əsas vəsaitlərə gələcəkdə əsas kimi istifadə olunması nəzərdə tutulan başa çatdırılmamış tikililər daxildir.

Əsas vəsaitlər ilə bağlı sonraki xərclər müvafiq olaraq aktivin balans dəyərində və ya ayrıca aktiv kimi yalnız o halda tanınır ki, həmin aktivlə bağlı gelecek iqtisadi səmərənin Fonda daxil olması ehtimal edilsin və onun dəyəri etibarlı şəkilde ölçülü bilsin. Kiçik həcmli təmir və gündəlik xidmət xərcləri çəkildiyi dövrə xərcə silinir. Əsas vəsaitlərin əsas hissələrinin və ya komponentlərinin əvəz edilməsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr balansdan silinir.

Rəhbərlik hər bir hesabat dövrünün sonunda əsas vəsaitlər üzrə dəyərsizləşmə əlamətlərinin mövcud olub-olmadığını qiymətləndirir. Əger bu cür əlamətlər mövcud olarsa, rəhbərlik bərpa edile bilən dəyəri təxmin edir. Aktivin bərpa edile bilən dəyəri onun satış üzrə məsrefləri çıxılmaqla ədaletli dəyəri və istifadə dəyərindən daha yüksək olan dəyeridir. Balans dəyəri bərpa edile bilən dəyəre qədər azaldılır və dəyərsizləşmə zərəri il üzrə mənfəət və ya zərərdə tanınır. Aktivin istifadə dəyərini və ya satış üzrə məsreflər çıxılmaqla ədaletli dəyərini müəyyən etmək üçün istifadə edilmiş təxminlərdə dəyişiklik baş verdiyi təqdirdə, əvvəlki illərdə tanınmış dəyərsizləşmə zərəri bərpa edilir.

Aktivlərin silinməsindən yaranan mənfəət və ya zərər gelirin məbləği ilə balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və il üzrə mənfəət və ya zərərdə tanınır.

**Amortizasiya.** Torpaq və başa çatdırılmamış tikililər üçün amortizasiya hesablanır. Digər əsas vəsaitlər üzrə amortizasiya düz xətt metoduna, yəni əsas vəsaitlərin təxminini faydalı istifadə müddəti ərzində aktivlərin ilkin dəyərini onların qalıq dəyərinədək azaltmaqla hesablanır:

	<u>Faydalı istifadə müddəti</u>
Nəqliyyat vasitələri	10 il
Kompüter, mebel və digər avadanlıqlar	9 il

Aktiv faydalı istifadə müddətinin sonunda nəzərdə tutulan vəziyyətə uyğun olduqda, onun satışı ilə bağlı ehtimal olunan xərclər çıxıldıldan sonra, Fond tərifində əldə oluna biləcək qiymətləndirilmiş məbləğ aktivin qalıq dəyəridir. Aktivlərin qalıq dəyəri və faydalı istifadə müddəti hər bir hesabat dövrünün sonunda nəzərdən keçirilir və lazımlı olduqda dəyişdirilir.

**Qeyri-maddi aktivlər.** Fondun qeyri-maddi aktivləri müəyyən edilmiş faydalı istifadə müddətinə malikdir və əsasən kapitallaşdırılmış program təminatı üzrə lisenziyalardan, həmçinin yeni alınmış avadanlıqlar üzrə şəbəkə idarəetmə program təminatlarından ibarətdir. Program təminatı üzrə əldə edilmiş lisenziyalar onların alınması və tətbiq edilməsi üçün çəkilmiş xərclər əsasında kapitallaşdırılır.

	<u>Faydalı istifadə müddəti</u>
Program təminatı və lisenziyalar	10 il

Qeyri-maddi aktivlər dəyərsizləşdikdə, onların balans dəyəri istifadə dəyəri və satış xərcləri çıxılmaqla ədalətli dəyəri arasında daha böyük olan dəyərə silinir.

### **3      Əsas uçot siyaseti (davamı)**

**Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi.** Qeyri-müəyyən istifadə müddəti olan və ya istifadəyə hazır olmayan qeyri-maddi aktivlər üzrə amortizasiya hesablanmır və belə aktivlər hər il dəyərsizləşməyə görə təhlil edilir. Amortizasiya hesablanan əsas vəsaitlər və qeyri-maddi aktivlər balans dəyerinin bərpə edile bilmədiyini göstərən hadisə və ya şərait dəyişiklikləri baş verdiqde dəyərsizləşməyə görə təhlil edilir. Dəyərsizləşmə zərəri aktivin balans dəyerinin onun bərpə edilə bilən dəyerindən artıq olan məbleğdə tanınır. Aktivin bərpə edilə bilən dəyeri onun ədaləti dəyeri və satış üzrə məsrefləri çıxılmaqla istifadə dəyerindən daha yüksək olan dəyeridir. Dəyərsizləşməni müəyyən etmek üçün aktivlər əhəmiyyətli dərəcədə sərbəst pul vəsaitləri yaranan en kiçik aktivlər (pul vəsaiti yaranan vahidlər) üzrə qruplaşdırılır. Qeyri-maliyyə aktivlərinin əvvəlki dövrlərdə dəyərsizləşməsinin bərpə olunma ehtimalı hər bir hesabat tarixində təhlil edilir.

**Maliyyə aletləri - əsas qiymətləndirmə üsulları.** Ədalətli dəyer qiymətləndirmə tarixində bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərkən aktivin satmaq üçün alınacaq və öhdəliyi ötürürkən ödəniləcək dəyərdir. Ədalətli dəyer en yaxşı olaraq fəal bazarda alınıb satılıb bilən qiymət ilə təsdiqlənir. Fəal bazar qiymətlər haqqında davamlı olaraq məlumat əldə etmek üçün aktiv və öhdəliklər üzrə əməliyyatların kifayət qədər tez müddətdə və həcmdə həyata keçirildiyi bazardır.

Feal bazarda alınıb satılan maliyyə aletlərinin ədalətli dəyeri ayrı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin müəssisənin istifadəsində olan aktiv və ya öhdəliklərin miqdarına hasılı nəticəsində alınan məbleğ kimi ölçülür. Bu hal hətta bazarın normal gündəlik ticarət dövriyyəsi müəssisənin istifadəsində olan aktiv və öhdəliklərin qarşılanması üçün kifayət qədər olmadıqda və bir əməliyyat üzrə mövqelərin satılması üçün sıfırışların yerləşdirilməsi bazar qiymətinə təsir etdiqde baş verir.

Əməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliyyə aletlərinin ədalətli dəyerini müəyyən etmek üçün pul axınlarının diskontlaşdırılması modelindən, həmçinin bazar şərtləri ilə həyata keçirilən analoji əməliyyatlar haqqında məlumatlara və ya investisiya olunan müəssisələrin cari dəyerinə əsaslanan modellərdən istifadə edilir. Ədalətli dəyerin qiymətləndirilməsi nəticələri aşağıda göstərildiyi kimi ədalətli dəyer iyerarxiyasının səviyələrinə görə təhlil edilir: (i) 1-ci Səviyyəye oxşar aktivlər və ya öhdəliklər üçün aktiv bazarlarda kotirovka olunan (düzəliş edilməyen) qiymətlər ilə qiymətləndirmələr aiddir, (ii) 2-ci Səviyyəye aktiv və ya öhdəlik üçün birbaşa (yeni, qiymətlər) və ya dolayısı ilə (yeni, qiymətlər əsasında hesablananlar) müşahide edilə bilən əhəmiyyətli ilkin məlumatların istifadə edildiyi qiymətləndirmə üsulları ilə qiymətləndirmələr aiddir (iii) 3-cü Səviyyəye aid olan qiymətləndirmələr yalnız müşahide oluna bilən bazar məlumatlarına əsaslanır (yeni, qiymətləndirmə üçün əhəmiyyətli həcmdə müşahide oluna bilməyən ilkin məlumatlar tələb edilir).

**Əməliyyat xərcləri** elavə xərcləri eks etdirir və birbaşa olaraq maliyyə aletinin alış, buraxılması və ya satışı ilə əlaqəlidir. Elave xərc əməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir. Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fealiyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Əməliyyat xərclərinə borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri daxil edilmir.

**Amortizasiya olunmuş dəyər** əsas məbleğ üzrə ödənişlərin çıxılmasından və hesablanmış faizlərin elave edilməsindən, maliyyə aktivləri üçün isə gözlənilən kredit zərərləri üzrə ehtiyatın çıxılmasından sonra maliyyə aletinin ilkin tanınma zamanı qeydə alınan dəyeridir. Hesablanmış faizlərə ilkin tanınma zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz dərəcəsi metodundan istifadə etməklə ödənilməli məbleğ üzrə hər hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gelirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gelirləri və amortizasiya edilmiş diskont və ya mükafat (verilme zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, əger varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatda müvafiq maddələrin balans dəyerinə daxil edilir.

**Effektiv faiz metodu** maliyyə aletinin balans dəyeri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) temin edilməsi üçün faiz gelirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi maliyyə aletinin gözlənilən ömrü və ya uyğun olan zaman daha qısa dövr ərzində hesablanmış geləcək pul ödənişləri və ya daxil olmalarını (kreditlər üzrə geləcək zərərlər istisna olmaqla) maliyyə aletinin ümumi balans dəyerinə qədər diskontlaşdırın faiz dərəcəsidir.

### **3      Əsas uçot siyaseti (davamı)**

**Maliyyə alətlərinin ilkin tanınması.** FVTPL kateqoriyasında qiymətləndirilən maliyyə alətləri ilkin olaraq ədalətli dəyerlə tanınır. Bütün digər maliyyə alətləri əməliyyat xərcləri de daxil olmaqla, ilkin olaraq ədalətli dəyerlə tanınır. Ilkin tanınma zamanı ədalətli dəyer ən yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. Ilkin tanınma zamanı gelir və ya zərər yalnız ədalətli dəyer ilə əməliyyat qiyməti arasında fərq olduqda qeyde alınır. Əməliyyat qiyməti eyni maliyyə aleti ilə aparılan digər müşahidə oluna bilən cari bazar əməliyyatları və ya əsas məlumat kimi yalnız müşahidə edile bilən bazarların məlumatlarını istifadə edən qiymətləndirmə modeli ilə sübut edilir. Ilkin tanınmadan sonra amortizasiya olunmuş dəyerlə qiymətləndirilən maliyyə aktivləri üzrə gözlənilən kredit zərərləri üçün ehtiyat tanınır.

**Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrə qiyəmtləndirilməsi – qiyəmtləndirmə kateqoriyaları.** Maliyyə aktivləri aşağıdakı kateqoriyalarda qiymətləndirilir: FVTPL, FVOCL və AC. Borc maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrə qiyəmtləndirilməsi aşağıdakılardan asılıdır: (i) müvafiq aktivlər portfelinin idarə olunması üçün Fondun biznes modeli və (ii) aktiv üzrə pul axınlarının xüsusiyyəti.

Fondun maliyyə aktivləri pul vəsaitleri və onların ekvivalentlərindən və borc qiymətli kağızlarla investisiyalardan ibarətdir. Ilkin tanınmadan sonra Fondun maliyyə aktivləri amortizasiya olunmuş dəyerlə ölçülür.

**Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrə qiyəmtləndirilməsi: biznes model.** Biznes model Fondun pul axınları əldə etməsi məqsədilə aktivlərin idarə edilməsi üçün istifadə etdiyi metodu əks etdirir və Fondun məqsədinin: (i) aktivlərdən yalnız müqavilə üzrə pul axınlarının əldə edilmesi ("müqavilə üzrə pul axınlarının əldə edilmesi üçün aktivin saxlanılması") və ya (ii) müqavilədə nəzərdə tutulan və aktivlərin satışından yaranan pul axınlarının əldə edilmesi ("müqavilə üzrə pul axınlarının əldə edilmesi və maliyyə aktivlərinin satılması üçün aktivlərin saxlanılması") olub-olmadığını müəyyən edir. (i) və (ii) bəndlər tətbiq edilmədikdə, maliyyə aktivləri "diger" biznes modellərə aid edilir və FVTPL kateqoriyasında qiymətləndirilir.

Biznes model qiymətləndirmə tarixində mövcud olan portfel üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün Fondun heyata keçirməyi planlaşdırıldığı fəaliyyətə dair bütün müvafiq sübutlar əsasında aktivlər qrupu (portfel seviyyəsində) üçün müəyyən edilir. Biznes modelin müəyyən edilmesi zamanı Fondun nəzərə aldığı amillərə portfelin məqsədi və tərkibi, müvafiq aktivlər üzrə pul axınlarının əldə edilmesi ilə bağlı keçmiş təcrübə, risklərin qiymətləndirilməsi və idarə edilmesi üzrə yanaşmalar, aktivlər üzrə gelirliyin qiymətləndirilməsi üsulları və rəhbər işçilərə ödənişlərin sxemi daxildir. Fondun öz maliyyə aktivləri üçün biznes modellərin müəyyən edilmesi zamanı istifadə etdiyi əsas mülahizələr Qeyd 4-də göstərilir.

**Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrə qiyəmtləndirilməsi: pul axınlarının xüsusiyyətləri.** Biznes model müqavilə üzrə pul axınlarının əldə edilmesi və ya müqavilə üzrə pul axınlarının əldə edilmesi və maliyyə aktivlərinin satılması üçün aktivlərin saxlanılmasını nəzərdə tutduqda, Fond pul axınlarının yalnız əsas borc və faiz ödənişlərindən ibarət olub-olmadığını qiymətləndirir (SPPI təhlili). Bele bir qiymətləndirmə apararkən Fond müqavilə üzrə pul axınlarının əsas kredit razılaşmasının şərtlərinə uyğun olub-olmadığını, yeni faizlərə yalnız kredit riski üzrə ödənişlərin daxil olmasını, pulun zaman dəyerini, əsas kredit razılaşmasının digər risklərini və mənfiət marjasını nəzərə alır.

Müqavilə şərtləri əsas kredit sazişinin şərtlərinə uyğun olmayan riskə və ya dəyişkənlilikə məruz qalmanın nəzərdə tutduqda, müvafiq maliyyə aktivi FVTPL kateqoriyasında təsnifləşdirilir və qiymətləndirilir. SPPI təhlili aktivin ilkin tanınması zamanı həyata keçirilir və sonradan yenidən qiymətləndirilmir. Fondun öz maliyyə aktivləri üçün SPPI təhlili həyata keçirdiyi zaman istifadə etdiyi əsas mülahizələr Qeyd 4-də göstərilir.

**Maliyyə aktivlərinin yenidən təsnifləşdirilməsi.** Maliyyə aktivlərinin idarə edilməsi üzrə biznes model tam dəyişdirildikdə bütün maliyyə alətləri yenidən təsnifləşdirilir. Aktivlərin yenidən təsnifləşdirilməsi perspektiv qaydada – biznes modeldəki dəyişiklikdən sonra ilk hesabat dövrünün əvvəlindən tətbiq edilir.

**Maliyyə aktivlərinin dəyərsizləşməsi: gözlənilən kredit zərərləri üçün ehtiyat.** Fond amortizasiya olunmuş dəyerlə qiymətləndirilən borc qiymətli kağızları üzrə gözlənilən kredit zərərlərini (GKZ) proqnozlar əsasında qiymətləndirir. Fond hər bir hesabat tarixində GKZ-ni qiymətləndirir və maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərini tanır. GKZ-nin qiymətləndirilməsi aşağıdakılardır: (i) bir sıra mümkün nəticələrin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş obyekтив və ehtimal ilə ölçülülmüş məbləğ, (ii) pulun zaman dəyeri və (iii) hesabat tarixində keçmiş hadisələr, cari şərtlər və proqnozlaşdırılan gələcək iqtisadi vəziyyət haqqında artıq xərc çekmedən və ya çalışmadan əldə edilə bilən əsaslandırılmış və təsdiqlənmiş məlumat.

### **3 Əsas uçot siyaseti (davamı)**

Fond maliyyə aktivlərinin ilkin tanınmasından etibarən kredit keyfiyyətindəki dəyişikliklərə əsaslanaraq üç mərhələli dəyərsizləşmə modeli tətbiq edir. Ilkin tanınma zamanı dəyərsizləşməmiş maliyyə aləti 1-ci Mərhələyə təsnifləşdirilir. 1-ci Mərhələdə maliyyə aktivləri üzrə GKZ növbəti 12 ay ərzində və ya müqavilədə nəzərdə tutulan ödəniş tarixinə qədər (12 ay bitənə qədər) baş verə bilən defolt hədisələri nəticəsində yaranmış bütöv müddət üçün GKZ ("12 aylıq GKZ") məbləğində qiymətləndirilir. Fond ilkin tanınma vaxtından etibarən kredit riskində əhəmiyyətli dərəcədə artımın baş verdiyini müəyyən edərə, aktiv 2-ci Mərhələyə köçürülür və həmin aktiv üzrə GKZ bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında, yeni müqavilədə göstərilən ödəmə tarixinə qədər, lakin gözlənilən hər hansı qabaqcadan ödənişləri nəzəre almaqla ("bütöv müddət üçün GKZ") qiymətləndirilir. Kredit riskində əhəmiyyətli dərəcədə artımın baş vermesinin Fond tərəfindən müəyyən edilməsi qaydası Qeyd 4-də təqdim edilir. Fond maliyyə aktivinin dəyərsizləşməsini müəyyən edərə, aktiv 3-cü Mərhələyə köçürülür və həmin aktiv üzrə gözlənilən kredit zərərləri bütöv müddət üçün GKZ kimi qiymətləndirilir. GKZ-nin qiymətləndirilməsində istifadə edilən ilkin məlumatlar, fərziyyələr və hesablama üsulları haqqında məlumat, elecə də Fond tərəfindən gələcək məlumatların GKZ modellərinə daxil edilmesi qaydası Qeyd 15-də göstərilir.

**Maliyyə aktivlərinin silinməsi.** Maliyyə aktivlərini bərpa etmək üçün Fondun bütün praktiki imkanları tükəndikdə və Fond belə aktivlərin bərpasına dair gözləntilərin əsaslandırılmışlığı qənaətinə gəldikdə, maliyyə aktivləri tam və ya qismən silinir. Aktivlərin silinməsi tanınmanın dayandırılmasını əks etdirir. Fond müqaviləyə əsasən ödənilməli məbleğləri bərpa etməyə cəhd etdikdə, lakin həmin məbleğlərin bərpası ilə bağlı əsaslandırılmış gözləntiləri olmadıqda, barəsində hełə də məcburi bərpa tədbirləri görülən maliyyə aktivlərini sile bilər.

**Maliyyə aktivlərinin tanınmasının dayandırılması.** Fond aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatıqdə və ya (b) Fond maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqdə və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydalari əsas etibarilə başqa tərəfə ötürüdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydalari əsas etibarilə ötürümdəkdə və ya saxlamadıqda, lakin, həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda. Qarşı tərəf satışa məhdudiyyətler qoymadan aktiv tam olaraq əlaqəli olmayan üçüncü tərəfə satmaq imkanına malik olmadıqda nəzareti özündə saxlayır.

Nəzəret qarşı tərəfin satışa əlavə məhdudiyyətər qoymadan aktiv tam olaraq əlaqəli olmayan üçüncü tərəfə satmaq imkanına malik olmadığı hallarda saxlanılır.

**Borc qiymətli kağızlara investisiyalar.** Borc qiymətli kağızlara investisiyalar Azerbaycan Respublikası Maliyyə Nazirliyinin istiqrazlarına investisiya qoyuluşundan ibarətdir. Borc qiymətli kağızlara investisiyalar əməliyyat xərcləri çıxılmaqla, ilkin olaraq ədalətli dəyerlə və aşağıdakı səbəblərə görə sonradan amortizasiya olunmuş dəyerlə tanınır: (i) müqavilə üzrə pul axınlarını əldə etmek məqsədilə saxlanılır və həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərindən ibarətdir, və (ii) FVTPL kateqoriyasında qiymətləndirilmir.

**Pul vəsaitleri və onların ekvivalentləri.** Pul vəsaitləri və onların ekvivalentlərinə nağd pul, tələb edilənədək depozitlər və ilkin ödəmə müddəti üç ay və ya daha az olan digər qısamüddətli və yüksək likvidli investisiyalar daxildir. Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakı səbəblərə görə amortizasiya olunmuş dəyerlə qeyde alınır: (i) müqavilə üzrə pul axınlarını əldə etmek məqsədilə saxlanılır və həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərindən ibarətdir, və (ii) FVTPL kateqoriyasında qiymətləndirilmir. İstifadəsi məhdudlaşdırılmış qalıqlar pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib edilməsi məqsədilə pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir.

**Mənfəət vergisi.** Hazırkı maliyyə hesabatlarında mənfəət vergisi qüvvədə olan və ya hesabat dövrünün sonuna qüvvəyə minmiş qanunvericiliyin tələblərinə uyğun olaraq əks etdirilir. Mənfəət vergisi xərci və ya krediti cari və texire salınmış mənfəət vergisindən ibaret olub, il üzrə mənfəət və ya zərərdə tanınır. Lakin, həmin və ya başqa dövrədə sair məcmu gelirdə və ya birbaşa kapitalda tanınan əməliyyatlara aid olan vergilər sair məcmu gelirdə və ya birbaşa kapitalda tanınır.

Cari vergilər cari və əvvəlki dövrlər üzrə vergiye cəlb edilən mənfəət və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya vergi orqanları tərəfindən geri qaytarılacaq məbləği təşkil edir. Vergiye cəlb edilən mənfəət və ya zərər maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim olunmasından əvvəl təsdiqləndiyi halda texmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa bütün digər vergilər ümumi, inzibati və digər əməliyyat xərcləri kimi qeyde alınır.

### **3      Əsas uçot siyaseti (davamı)**

Təxire salınmış mənfəət vergisi öhdəlik metodundan istifadə etməklə, aktiv və öhdəliklərin vergi bazası və maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün onların balans dəyəri arasında yaranan keçmiş illerin vergi zərəri və bütün müvəqqəti fərqlər üçün hesablanır. İlkin uçot zamanı istisna hal olaraq, əger əməliyyat maliyyə mənfəəti və vergiye cəlb edilən mənfəətə təsir göstərmirsə, aktiv və öhdəliyin ilkin qeydə alınması neticesində yaranan müvəqqəti fərqlər üzrə təxire salınmış vergi hesablanması (müəssisələrin birləşməsi halları istisna olmaqla). Təxire salınmış vergi qalıqları qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcelərinə əsasən müvəqqəti fərqlərin qaytarılacağı və ya keçmiş illərdən yığılmış vergi zərərlərinin istifadə ediləcəyi dövrətə tətbiq edilməli vergi dərəcelərindən istifadə etməklə hesablanır.

Gelirdən çıxılan müvəqqəti fərqlər üzrə təxire salınmış vergi aktivləri və keçmiş illerin vergi zərərləri müvəqqəti fərqlərin geri qaytarılması, kifayet qədər vergi tutulan gələcək gelirlərin yaranması və bu gelirlər üzrə çıxılmaların istifadə edilməsi ehtimalını nəzərə alaraq tanınır.

Təxire salınmış vergi aktiv və öhdəlikləri cari vergi aktivləri və vergi öhdəliklərinin əvəzləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan hüquq mövcud olduqda, eləcə də təxire salınmış vergi aktiv və öhdəlikləri vergiye cəlb edilən eyni və ayrı-ayrı şəxslər tərəfindən eyni vergi orqanına ödənilmiş vergiye aid olduqda və bu zaman hesablaşmaları əvəzləşdirmə yolu ilə aparmaq niyyəti mövcud olduğu halda əvəzləşdirilə bilər.

**Mal-material ehtiyatları.** Mal-material ehtiyatları maya dəyəri ilə xalis satış dəyerindən en aşağı olan dəyerle qeydə alınır. Mal-material ehtiyatlarının maya dəyəri FIFO metodu (ilk mədaxil ilk məxaric) ilə müəyyən edilir. Mümkün xalis satış dəyəri işin başa çatdırılma və satış xərcləri çıxılmaqla, fəaliyyətin adı gedişində təxmin edilən satış qiymətidir.

**İanə edilmiş aktivlər.** İanə edilmiş aktivlər maya dəyəri ilə xalis satış dəyerindən en aşağı olan dəyerle qeydə alınır. İanə edilmiş aktivlərin ümumi dəyəri sıfır bərabər olduğuna görə onlar ilkin tanınma zamanı ədalətli dəyerlə, yeni satışdan gözlənilən gelirlərdən satış üzrə gözlənilən xərclər çıxılmaqla qiymətləndirilir.

**Avans ödənişləri.** Avans ödənişləri ehtiyac yarandıqda dəyersizləşmə üzrə ehtiyat çıxılmaqla, maya dəyerində qeydə alınır. Avans ödənişi üzrə mal və xidmətlərin bir ildən sonra əldə edilməsi nəzərdə tutulduğda, yaxud bu ödəniş ilkin uçot zamanı uzunmüddətli aktiv kimi təsnifləşdiriləcək aktivə aid olduqda uzunmüddətli aktiv kimi təsnifləşdirilir. Aktivi əldə etmək üçün avans ödənişləri Fond bu aktiv üzərində nəzarəti əldə etdikdə və həmin aktivlə bağlı gələcək iqtisadi səmərənin Fonda daxil olacağı ehtimal edildikdə aktivin qalıq dəyərini köçürürlər. Digər avans ödənişləri bu ödənişlərin aid olduğu mal və xidmətlər əldə edildikdə mənfəət və ya zərərə silinir. Əgər avans ödənişinin aid olduğu aktivlər, mallar, yaxud xidmətlərin əldə edilməməsi gözlənilirse, həmin avans ödənişinin qalıq dəyəri müvafiq şəkildə balansdan silinir və il üzrə mənfəət və ya zərərdə dəyersizləşmə üzrə ehtiyat tanınır.

**Öhdəliklər və məsəflər üzrə ehtiyatlar.** Öhdəliklər və məsəflər üzrə ehtiyatlara qeyri-müəyyən müddətə və ya məbleğə malik olan qeyri-maliyyə öhdəlikləri daxildir. Fond keçmiş hadisələr neticesində hüquqi və ya işgüzar praktikadan irəli gələn öhdəliklərə malik olduqda, həmin öhdəliklərin icrası üçün Fond tərəfindən iqtisadi səmərə yaradan resursların istifadə ehtimalı böyük olduqda və öhdəliklərin məbleği kifayet qədər dəqiq ölçüle bildikdə ehtiyatlar uçota alınır. Ehtiyatlar vergidən əvvəlki faiz dərəcəsindən istifadə etməklə, öhdəliyin icrası üçün zəruri olan xərclərin cari dəyəri ilə qiymətləndirilir. Vergidən əvvəlki faiz dərəcəsi pulun zaman dəyəri üzrə cari bazar qiymətləndirmələrini və həmin öhdəliklə bağlı riskləri eks etdirir. Zamanın keçməsi ilə əlaqədar ehtiyat üzrə artım faiz xərci kimi tanınır.

**İanələrdən gelirlər.** Fondun gelirləri hüquqi və fiziki şəxslərin ianələri hesabına formalaşır. Bu ianələr Fondun hesablarına daxil olan anda gəlir kimi tanınır.

**Faiz gelirləri.** Faiz gelirləri effektiv faiz metoduna əsasən bütün borc aletləri üçün hesablama üsulu ilə qeydə alınır. Bu metoda əsasən faiz gelirlərinə müqavilə tərefləri arasında alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün digər mükafat və ya güzəştlər daxildir.

Alınmış və ya yaranmış kredit üzrə dəyersizləşmiş maliyyə aktivləri üçün effektiv faiz dərəcəsi gələcək pul axınlarını (ilkin gözlənilən kredit zərərleri daxil olmaqla) ilkin tanınma zamanı ədalətli dəyərə (adətən alış qiymətinə uyğun) diskontlaşdırın dərəcədir. Neticədə, kredit riski nəzərə alınmaqla, effektiv faiz dərəcəsinə düzəliş edilir.

### **3 Əsas uçot siyaseti (davamı)**

Faiz gəlirləri aşağıdakılardır istisna olmaqla, maliyyə aktivlərinin ümumi balans dəyerine effektiv faiz dərəcəsini tətbiq etməklə hesablanır: (i) dəyərsizləşmiş maliyyə aktivləri (3-cü Mərhəle). Belə aktivlər üzrə faiz gəlirini hesablayarkən GKZ üzrə ehtiyat çıxılmaqla, aktivin amortizasiya olunmuş dəyerinə effektiv faiz dərəcəsi tətbiq edilir və (ii) alınmış və ya yaranmış kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri. Bu aktivlər üzrə faiz gəlirini hesablayarkən aktivin amortizasiya olunmuş dəyerinə kredit riskinə uyğun düzəliş edilmiş ilkin effektiv faiz dərəcəsi tətbiq edilir.

### **4 Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr**

Fond maliyyə hesabatlarında tanınan məbleğlərə və aktiv və öhdəliklərin balans dəyerinə növbəti maliyyə ili ərzində təsir göstərən ehtimallar və mülahizələr irəli sürür. Həmin ehtimallar və mülahizələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraite uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasen təhlil edilir. Uçot siyasetinin tətbiqi zamanı rəhbərlik, həmçinin peşəkar ehtimallar və təxminlər irəli sürür. Maliyyə hesabatlarında eks etdirilən məbleğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyerine əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılardaxildir:

**Əlaqəli tərəflərlə əməliyyatların ilkin tanınması.** Fond öz fealiyyəti zamanı əlaqəli tərəflərlə əməliyyatlar aparır. MHBS 9-a uyğun olaraq maliyyə alətləri ilkin olaraq ədaletli dəyerlərə tanınmalıdır. Lakin həmin əməliyyatların bazar və ya qeyri-bazar faiz dərəcələri ilə həyata keçirilməsini müəyyən etmək məqsədilə, belə əməliyyatlar üçün aktiv bazar mövcud olmadıqda peşəkar mülahizələrdən istifadə etmək lazımlıdır. Mülahizələrin irəli sürülməsinin əsasını əlaqəli olmayan tərəflərlə analoji əməliyyatların qiymətinin müəyyən edilməsi və effektiv faiz dərəcəsinin təhlili təşkil edir. Əlaqəli tərəflərlə əməliyyatların şərtləri haqqında məlumat Qeyd 7-də açıqlanır.

**GKZ-nin qiymətləndirilməsi.** GKZ-nin qiymətləndirilməsi müvafiq metodologiya, modellər və ilkin məlumatlardan istifadə etməklə aparılan əhəmiyyətli hesablamadır. GKZ-nin qiymətləndirilməsi metodologiyası haqqında etraflı məlumat Qeyd 15-də açıqlanır. Aşağıdakı komponentlər kredit zərərləri üzrə ehtiyata əhəmiyyətli dərəcədə təsir göstərir: defolt, kredit riskinin əhəmiyyətli dərəcədə artması (SICR), defolt ehtimalı (PD), defolta məruz qalan dəyer (EAD), defolt baş verəcəyi halda itirilməsi gözlənilen məbleğ (LGD), eləcə də makroiqtisadi ssenarilər. Fond GKZ üzrə təxminlər və faktiki kredit zərərləri arasındaki fərqlərin azaldılması məqsədilə modelləri və modellər üzrə məlumatları müntəzəm olaraq təhlil edir və təsdiqləyir.

31 dekabr 2022-ci il tarixinə PD və LGD təxminlerinin 10% artması və ya azalması GKZ üzrə ümumi ehtiyatların 1,193,056 AZN (2021: 2,180,086 AZN) daha çox və ya az olmasına gətirib çıxarırdı.

**Kredit riskinin əhəmiyyətli dərəcədə artması.** Kredit riskinin əhəmiyyətli dərəcədə artması ilə bağlı qiymətləndirmə aparmaq üçün Fond hesabat və ilkin tanınma tarixlərinə maliyyə aktivinə üzrə hesablanmış müvafiq defolt risklərini müqayisə edir. Qiymətləndirmə zamanı hesabat tarixinə kredit riskinin müəyyən səviyyəsi deyil, kredit riskinin nisbetən artması nəzərdən keçirilir. Fond əldə olunması əlavə xərc tələb etməyen dəstəkleyici və əsaslandırılmış məlumatları, o cümlədən borcalanların davranış aspektləri daxil olmaqla, bir sıra amilləri nəzərə alır. Fond defolt anına qədər kredit riskinin artması ilə bağlı davranış əlamətlərini müəyyən müəyyən edir və müvafiq gələcək proqnoz məlumatlarını kredit riskinin qiymətləndirilməsində istifadə edir.

**Biznes modelin qiymətləndirilməsi.** Maliyyə aktivləri biznes model əsasında təsnifləşdirilir. Biznes modeli qiymətləndirərkən rəhbərlik birləşmə səviyyəsini və maliyyə alətləri üzrə portfelləri müəyyən etmək üçün mülahizələrdən istifadə etmişdir. Satış əməliyyatlarını qiymətləndirərkən Fond onların əvvəlki dövrlərdə baş verme tezliyini, müddətini və dəyerini, satış səbəblərini və gələcək satışlar ilə bağlı gözləntiləri nəzərə alır. Kredit keyfiyyətinin pisleşməsinə görə potensial zərərlərin azaldılmasına yönəldilmiş satış əməliyyatları "pul axınlarının əldə edilməsi" biznes modelinə uyğun hesab edilir. Kredit riskinin idarə olunması tədbirləri ilə bağlı olmayan ödəmə müddətinə qədər həyata keçirilən digər satışlar da nadir hallarda baş vermesi və dəyerinin ayrılıqda və ya məcmu olaraq əhəmiyyətli olmaması şətərəf, "pul axınlarının əldə edilməsi" biznes modelinə uyğun hesab edilir. Fond satış əməliyyatlarının əhəmiyyətini satışların hecmi ilə portfelin orta müddəti ərzində biznes modeli qiymətləndirilən portfelin dəyerini müqayisə etməklə qiymətləndirir.

#### **4 Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)**

Bundan əlavə, yalnız "stress" ssenarilərdə və ya Fondun nəzaretində olmayan, tekrar baş verməyen və Fond tərəfindən proqnozlaşdırılmış bilməyən ayrıca hadisə ilə bağlı gözlənilən maliyyə aktivlərinin satışı biznes modelin məqsədi ilə əlaqəli olmayan satış əməliyyatı hesab olunur və müvafiq maliyyə aktivlərinin təsnifatına təsir göstərmir.

"Pul axınlarının əldə edilməsi və satılması" biznes modelində aktivlərin pul axınlarının əldə edilməsi üçün saxlanılması nəzərdə tutulsa da, aktivlərin biznes modelin məqsədlərinə (likvidlik ehtiyaclarının idarə olunması, müəyyən faiz gəlirlərinin əldə edilməsi və ya maliyyə aktivlərinin müddətinin həmin aktivlərin maliyyələşdiriyi öhdəliklərin müddəti ilə uyğunlaşdırılması) nail olmaq üçün satış onun tərkib hissəsi hesab edilir.

Diger kateqoriyaya əsasən satış vasitəsilə mənfəət əldə etmək üçün pul axınlarının reallaşdırılması məqsədilə idarə olunan maliyyə aktivləri üzrə portfellər daxildir. Bu biznes model adətən müqavilədə nəzərdə tutulan pul axınlarının əldə edilməsi ilə əlaqəlidir.

**Pul axınlarının yalnız əsas borc və faiz ödənişləri ("SPPI") meyarına uyğunluğunun qiymətləndirilməsi.** Maliyyə aktivi üzrə pul axınlarının yalnız əsas borc və faiz ödənişləri meyarına uyğunluğunu müəyyən etmek üçün mülahizələrin ireli sürülməsi tələb edilir. Pulun zaman dəyəri elementi aşağıdakı hallarda dəyişdirile bilər, məsələn, müqavilə üzrə faiz dərəcəsi mütəmadi olaraq dəyişildikdə, lakin bu dəyişikliyin müddəti borc aleti üzrə faiz dərəcəsinin qüvvədə olduğu müddətə uyğun gelmədikdə (məsələn, kredit üç aylıq banklarası faiz dərəcəsinə əsaslanır, lakin həmin faiz dərəcəsi hər ay dəyişdirilir). Pulun zaman dəyərinin dəyişdirilməsi effekti hər bir dövrde və məcmu olaraq maliyyə aletinin istifadə müddəti ərzində müvafiq alet üzrə pul axınlarını yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun olan pul axınlarından ibarət baza borc aleti ilə müqayisə etməklə qiymətləndirilmişdir. Qiymətləndirmə maliyyə bazarlarında baş verə bilən əsaslandırılmış mümkün maliyyə stress-ssenariləri daxil olmaqla, bütün əsaslandırılmış mümkün ssenarilər üçün həyata keçirilmişdir. Ssenaridə nəzərdə tutulan pul axınları bazadan əhəmiyyətli dərəcədə fərqləndikdə, qiymətləndirilən alet üzrə pul axınları yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun gelmir və maliyyə aleti sonradan FVTPL kateqoriyasında qeydə alınır.

Fond müqavilə üzrə pul axınlarının müddətini və ya məbləğini dəyişən müqavilə şərtlərini müəyyən etmiş və nəzerden keçirmişdir. Pul axınları o halda yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun hesab edilir ki, kreditin şərtlərinə görə onu vaxtından əvvəl ödəmək mümkün olsun, vaxtından əvvəl ödənilən məbləğ əsas borcu və hesablanmış faizləri, eləcə də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə əsaslandırılmış əlavə kompensasiyanı özündə eks etdirsin. Aktiv üzrə əsas məbləğ əsas borc üzrə sonrakı ödənişlər (yeni, effektiv faiz metodundan istifadə etməklə müəyyən edilmiş faizsiz ödənişləri) çıxılmaqla, ilkin tanıma zamanı ədalətli dəyərə berabərdir. Bu qaydada istisna hal olaraq standart, həmçinin qabaqcadan ödəniş elementlərinə malik olan aletlərə yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun olmaq üçün aşağıdakı şərtlərə cavab verməye imkan yaradır: (i) aktiv mükafat və ya güzəştə verildikdə (ii) qabaqcadan ödəniş məbləği müqavilə üzrə nominal dəyərdən və hesablanmış faizlərdən, eləcə də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə əsaslandırılmış əlavə kompensasiyadan ibarət olduqda və (ii) ilkin tanıma zamanı vaxtından əvvəl ödəniş elementinin ədalətli dəyəri əhəmiyyətsiz olduqda. Fondun bütün maliyyə aktivləri SPPI təhlilini keçmişdir.

#### **5 Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şəhərlərin tətbiqi**

Aşağıdakı yenidən işlənmiş standartlar 1 yanvar 2022-ci il tarixindən qüvvəyə minmiş, lakin Fonda əhəmiyyətli dərəcədə təsir göstərməmişdir:

- MUBS 16, MUBS 37 və MHBS 3 ilə bağlı məhdud mezmunlu dəyişikliklər – "Təyinatlı istifadədən əvvəl əldə edilən gəlirlər", "Yüklü müqavilələr - müqavilənin icrası ilə bağlı xərclər", "Konseptual Əsaslı İstinad" və MHBS 1, MHBS 9, MHBS 16 və MUBS 41-ə dəyişikliklər – 2018-2020-ci illər üzrə MHBS-lerin illik Təkmilləşdirilməsi (14 may 2020-ci ildə dərc olunub və 1 yanvar 2022-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

**Qarabağ Dirçəliş Fondu**  
**31 dekabr 2022-ci il üzrə maliyyə hesabatlarına dair qeydlər**

**6 Yeni uçot qaydaları**

1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün məcburi xarakter daşıyan və Fond tərəfindən vaxtından əvvəl tətbiq edilməyən bəzi yeni standartlar və onlara dair şəhərlər dərc olunmuşdur.

- MUBS 12-yə dəyişiklik - Vahid əməliyyatdan yaranan aktiv və öhdəliklərə aid texire salınmış vergilər (7 may 2021-ci ildə dərc edilib və 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- MUBS 1-ə dəyişikliklər – Öhdəliklərin qısamüddətli və ya uzunmüddətli kimi təsnifləşdirilməsi (ilkin olaraq 23 yanvar 2020-ci ildə dərc olunub və sonradan 15 iyul 2020-ci il və 31 oktyabr 2022-ci il tarixlərində dəyişikliklər edilmiş, yekun olaraq 1 yanvar 2024-cü il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- MUBS 1 və MHBS-in tətbiqi üzrə 2 nömrəli praktiki tövsiyelərə dəyişikliklər: Uçot siyaseti haqqında açıqlamalar (12 fevral 2021-ci ildə dərc olunub və 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- MHBS 17 "Sığorta müqavilələri" (18 may 2017-ci ildə dərc olunub və 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir, qüvvəyə minmə tarixi sonradan aşağıda göstərildiyi kimi MHBS 17-yə Dəyişikliklər ilə əlaqədar 1 yanvar 2023-cü il tarixinə dəyişdirilmişdir).
- MHBS 17 və MHBS 4-ə dəyişikliklər (25 iyun 2020-ci ildə dərc olunub və 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir).
- MHBS 17-yə dəyişikliklər – MHBS 17-nin tətbiqi zamanı sığortaçılar üçün keçid imkanı (9 dekabr 2021-ci ildə dərc olunub və 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- MHBS 16-ya ("İcarelər") dəyişikliklər - Satış və geriyə icarə öhdəliyi (22 sentyabr 2022-ci ildə dərc olunub və 1 yanvar 2024-cü il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- MUBS 8-ə dəyişikliklər: Uçot təxminlərinin müəyyən edilməsi (12 fevral 2021-ci ildə dərc olunub və 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

Hazırda Fond yuxarıda qeyd edilən dəyişikliklərin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

Yuxarıda başqa cür nəzərdə tutulmadığı hallarda, yeni standartlar və şəhərlərin Fondu maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri gözlənilmir.

**7 Əlaqəli tərəflərə əməliyyatlar və qalıqlar**

Tərəflər o zaman əlaqəli hesab olunur ki, onlar ümumi nəzarət altında olsun və ya onlardan biri digərinə nəzarət etmək imkanına malik olsun və yaxud maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlərə dair qərar qəbul edərkən digər tərəfə əhəmiyyətli təsir göstərə bilsin və ya ona birgə nəzarət etsin. Əlaqəli tərəflər ilə hər hansı məmən münasibətlər nəzərdən keçirilərkən iqtisadi mahiyyətin hüquqi formadan üstünlüyü prinsipi tətbiq olunur.

Bütün dövlət müəssisələri Fondu ilə ümumi nəzarətdə olan müəssisələr hesab olunur. Həmin müəssisələrlə əməliyyatlar aşağıda əlaqəli tərəflərə əməliyyatlar kimi təqdim olunur:

31 dekabr 2022 və 31 dekabr 2021-ci il tarixlərinə əlaqəli tərəflərə əməliyyatlar üzrə qalıqlar aşağıdakı kimi olmuşdur:

Azerbaycan manatı ilə	2022		2021	
	Dövlət və dövlət mülkiyyətində olan müəssisələr	Dövlət və dövlət mülkiyyətində olan müəssisələr	Dövlət və dövlət mülkiyyətində olan müəssisələr	Dövlət və dövlət mülkiyyətində olan müəssisələr
Borc qiymətlə kağızlara investisiyaların ümumi məbləği	664,893,873	317,640,808		
Pul vəsaitləri və onların ekvivalentlərinin ümumi məbləği	568,450,037	584,155,588		
Kredit zərərləri üçün ehtiyat	(6,643,461)	(10,348,172)		

**Qarabağ Dirçəliş Fondu**  
**31 dekabr 2022-ci il üzrə maliyyə hesabatlarına dair qeydlər**

**7 Əlaqəli tərəflərlə əməliyyatlar və qalıqlar (davamı)**

31 dekabr 2022 və 31 dekabr 2021-ci il tarixində başa çatan illər üzrə əlaqəli tərəflərə əməliyyatlardan yaranan gelir və xərclər aşağıda göstərilir:

Azərbaycan manatı ilə	2022	2021
	Dövlət və dövlət mülkiyyətində olan müəssisələr	Dövlət və dövlət mülkiyyətində olan müəssisələr
İlanlardan gelirlər	1,723,009	2,543,509
Borc qiymətli kağızlar üzrə faiz gelirləri	34,454,187	9,198,829
Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə geliri/(zərəri)	3,704,706	(10,348,172)

**Əsas idarəedici heyətə ödənişlər.** Əsas idarəedici heyət İdare Heyətinin sədri ilə temsil olunur. İdare Heyətinin sədri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı almaq hüququna malikdir. 2022-ci il ərzində əsas idarəedici heyətə ödənişlər 41,343 AZN (2021: 33,230 AZN) təşkil etmişdir.

**8 Borc qiymətli kağızlara investisiyalar**

31 dekabr 2022 və 31 dekabr 2021-ci il tarixlərinə borc qiymətli kağızlara investisiyalarının qiymətləndirmə kateqoriyaları və növləri üzrə təhlili aşağıdakı cədvəldə göstərilir:

Azərbaycan manatı ilə	2022	2021
	Amortizasiya olunmuş dəyərlə ölçülen borc qiymətli kağızlar	Amortizasiya olunmuş dəyərlə ölçülen borc qiymətli kağızlar
Maliyyə Nazirliyinin dövlət istiqrazları	664,893,873	317,640,808
Cəmi borc qiymətli kağızlara investisiyalar (ümumi balans dəyəri)	664,893,873	317,640,808
Kredit zərərləri üzrə ehtiyat	(2,253,694)	(833,484)
<b>Cəmi 31 dekabr tarixinə borc qiymətli kağızlara investisiyalar (balans dəyəri)</b>	<b>662,640,179</b>	<b>316,807,324</b>

Aşağıdakı cədvəldə 31 dekabr 2022 və 31 dekabr 2021-ci il tarixlərinə kredit riski səviyyələri əsasında amortizasiya olunmuş dəyərlə ölçülen borc qiymətli kağızların kredit keyfiyyəetine görə təhlili, eləcə də GKZ-nın qiymətləndirilməsi məqsədilə onların mərhələ üzrə açıqlanması göstərilir. Fond tərefindən istifadə edilən kredit riskinin təsnifati sistemi və GKZ-nın qiymətləndirilməsi yanaşması, o cümlədən amortizasiya olunmuş dəyərlə ölçülen borc qiymətli kağızlara tətbiq edilən defolt və SICR anlayışları haqqında məlumat üçün Qeyd 15-ə baxın. 31 dekabr 2022 və 31 dekabr 2021-ci il tarixlərinə amortizasiya olunmuş dəyərlə ölçülen borc qiymətli kağızların balans dəyəri bu aktivlər üzrə Fondun məruz qaldığı kredit riskinin maksimum həddini eks etdirir:

**Qarabağ Dirçəliş Fondu**  
**31 dekabr 2022-ci il üzrə maliyyə hesabatlarına dair qeydlər**

**8 Borc qiymətli kağızlara investisiyalar (davamı)**

	2022	2021
	1-ci Mərhələ (12 aylıq GKZ)	1-ci Mərhələ (12 aylıq GKZ)
<b>Azərbaycan manatı ilə</b>		
<b>Azərbaycanın dövlət istiqrazları</b> - BB+	664,893,873	317,640,808
<b>Ümumi balans dəyeri</b>	<b>664,893,873</b>	<b>317,640,808</b>
Kredit zərərləri üzrə ehtiyat	(2,253,694)	(833,484)
<b>Balans dəyeri</b>	<b>662,640,179</b>	<b>316,807,324</b>

Bu istiqrazlar Azərbaycan manatı ilə emissiya olunur və dövlət zəmanəti ilə təmin edilir.

2022-ci ildə kredit zərərləri üzrə ehtiyatda və amortizasiya olunmuş dəyərlər ölçülən istiqrazların ümumi balans dəyərində dəyişikliklər aşağıda göstərilir:

	Kredit zərərləri üzrə ehtiyat		Ümumi balans dəyeri	
	1-ci Mərhələ (12 aylıq GKZ)	Cəmi	1-ci Mərhələ (12 aylıq GKZ)	Cəmi
<b>Azərbaycan manatı ilə</b>				
<b>Azərbaycanın dövlət istiqrazları</b> 31 dekabr 2021-ci il tarixinə	(833,484)	(833,484)	317,640,808	317,640,808
Yeni yaranmış və ya alınmış Dövr ərzində tanınması dayandırılmış Hesablanmış faizlərdə dəyişikliklər Digər dəyişikliklər	(1,251,912) 66,695 (13,121) (221,872)	(1,251,912) 66,695 (13,121) (221,872)	376,323,672 (32,822,000) 3,751,393 -	376,323,672 (32,822,000) 3,751,393 -
<b>31 dekabr 2022-ci il tarixinə</b>	<b>(2,253,694)</b>	<b>(2,253,694)</b>	<b>664,893,873</b>	<b>664,893,873</b>

2021-ci ildə kredit zərərləri üzrə ehtiyatda və amortizasiya olunmuş dəyərlər ölçülən istiqrazların ümumi balans dəyərində dəyişikliklər aşağıda göstərilir:

	Kredit zərərləri üzrə ehtiyat		Ümumi balans dəyeri	
	1-ci Mərhələ (12 aylıq GKZ)	Cəmi	1-ci Mərhələ (12 aylıq GKZ)	Cəmi
<b>Azərbaycan manatı ilə</b>				
<b>Azərbaycanın dövlət istiqrazları</b> 1 yanvar 2021-ci il tarixinə	-	-	-	-
Yeni yaranmış və ya alınmış Hesablanmış faizlərdə dəyişikliklər	(825,707) (7,777)	(825,707) (7,777)	314,676,929 2,963,879	314,676,929 2,963,879
<b>31 dekabr 2021-ci il tarixinə</b>	<b>(833,484)</b>	<b>(833,484)</b>	<b>317,640,808</b>	<b>317,640,808</b>

**Qarabağ Dirçəliş Fondu**  
**31 dekabr 2022-ci il üzrə maliyyə hesabatlarına dair qeydlər**

**9 Pul vəsaitləri və onların ekvivalentləri**

<i>Azərbaycan manatı ilə</i>	<b>2022</b>	<b>2021</b>
Banklardakı cari hesab qalıqları	575,550,922	582,680,344
Çıxılsın: Dəyərsizləşmə zərəri üzrə ehtiyat	(4,464,123)	(9,517,842)
<b>31 dekabr tarixinə cəmi pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>571,086,799</b>	<b>573,162,502</b>

"Standard and Poor's" agentliyinin reytinqlərinə əsasən pul vəsaitləri və onların ekvivalentlərinin kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

<i>Azərbaycan manatı ilə</i>	<b>2022</b>	<b>2021</b>
	<b>Banklardakı cari hesab qalıqları</b>	<b>Banklardakı cari hesab qalıqları</b>
BB-	569,158,463	198,100
B+	6,392,459	164,953
B	-	582,317,291
<b>Pul vəsaitləri və onların ekvivalentləri (ehtiyat ayırmalarından əvvəl)</b>	<b>575,550,922</b>	<b>582,680,344</b>

Fond GKZ-nin qiymətləndirilməsi üçün MHBS 9-da nəzərdə tutulan sadələşdirilmiş yanaşma tətbiq edir. Bu yanaşma, bütün pul vəsaitləri və onların ekvivalentləri üçün bütün müddət üzrə GKZ ehtiyatının istifadəsini nəzərdə tutur.

GKZ-nin qiymətləndirilməsi məqsədilə pul vəsaitləri və onların ekvivalentləri üzrə qalıqlar 1-ci Mərhələyə aid edilmişdir və Fond pul vəsaitləri və onların ekvivalentləri üzrə 4,464,123 AZN (2021: 9,517,842 AZN) məbləğində zərər üçün ehtiyat tanımıdır. GKZ qalığının əhəmiyyətli dərəcədə azaldılması pul vəsaitləri və onların ekvivalentlərinin 98.8% hissəsinin saxlanıldığı ABB-nin kredit reytinqinə (B səviyyəsində BB-səviyyəsinə qədər) yüksəldilməsi ilə əlaqədardır.

**10 İanələrdən gəlirlər**

<i>Azərbaycan manatı ilə</i>	<b>2022</b>	<b>2021</b>
İanələr	314,519,877	892,206,306
<b>Cəmi ianələrdən gəlirlər</b>	<b>314,519,877</b>	<b>892,206,306</b>

Fond, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması istiqamətində öz vəzifələrini yerinə yetirərkən sərmayələrin cəlb edilməsi məqsədilə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. İanələr Fondun hesablarına daxil olan anda gəlir kimi tanınır.

**11 Maliyyə gəlirləri**

<i>Azərbaycan manatı ilə</i>	<b>2022</b>	<b>2021</b>
Borc qiyməti kağızlara investisiyalar üzrə faiz gəlirləri	34,454,187	9,198,829
<b>Cəmi maliyyə gəlirləri</b>	<b>34,454,187</b>	<b>9,198,829</b>

**Qarabağ Dirçeliş Fondu**  
**31 dekabr 2022-ci il üzrə maliyyə hesabatlarına dair qeydlər**

**12 Ümumi, inzibati və sair əməliyyat xərcləri**

Azərbaycan manatı ilə	2022	2021
Qarabağda bərpa işləri ilə bağlı layihə xərcləri	1,420,666	3,920
İşçi heyəti üzrə xərclər	651,363	245,930
İcare xərcləri	197,748	48,415
Donorlarla tədbirlərin təşkili	130,058	28,667
Qiymətli kağızların alınması üçün xidmət haqqı	122,790	102,398
Köhnəlme və amortizasiya xərcləri	42,848	11,901
Təmir və texniki xidmət xərcləri	2,322	33,650
Sair xərclər	169,215	58,384
<b>Cəmi ümumi, inzibati və sair əməliyyat xərcləri</b>	<b>2,737,010</b>	<b>533,265</b>

**13 Mənfəət vergisi**

**(a) Mənfəət vergisi xərcinin komponentləri**

Mənfəət və ya zərərdə tanınmış mənfəət vergisi xərci aşağıdakı komponentlərdən ibarətdir:

Azərbaycan manatı ilə	2022	2021
Cari vergilər	6,795,913	1,728,715
Təxirə salınmış vergilər	-	-
<b>İl üzrə mənfəət vergisi xəci</b>	<b>6,795,913</b>	<b>1,728,715</b>

**(b) Mənfəət vergisi xəci ilə mənfəət və ya zərərin qanunvericiliklə müəyyən edilmiş müvafiq vergi dərəcəsinə olan hasilinin üzləşdirilməsi**

2022 və 2021-ci illər ərzində Fonda tətbiq edilən mənfəət vergisi dərəcəsi 20% təşkil etmişdir. Gözənlənilən və faktiki tətbiq edilən vergi xərcərinin üzləşdirilməsi aşağıda göstərilir:

Azərbaycan manatı ilə	2022	2021
<b>Vergidən əvvəlki mənfəət</b>	<b>349,612,217</b>	<b>890,071,844</b>
Qanunvericiliklə müəyyən edilmiş 20% dərəcə ilə hesablanmış olan vergi xəci:	69,922,443	178,014,369
Vergi məqsədləri üçün çıxılmayan xərcərin və ya vergiye cəlb edilməyən gelirlərin vergi effekti:		
- Vergidən azad olunan gelirlər	(62,903,975)	(178,441,261)
- Gelirdən çıxılmayan xərcər	504,147	85,342
- Tanınmayan potensial təxirə salınmış vergi aktivləri	(726,702)	2,070,265
<b>İl üzrə mənfəət vergisi xəci</b>	<b>6,795,913</b>	<b>1,728,715</b>

31 dekabr 2022-ci il tarixinə tanınmayan potensial təxirə salınmış vergi aktivlərinə maliyyə aktivləri üzrə 3,633,509 AZN məbləğində xalis bərpa edilmiş GKZ məbləği daxildir. 31 dekabr 2021-ci il tarixinə tanınmayan potensial təxirə salınmış vergi aktivlərinə maliyyə aktivləri üzrə 10,351,326 AZN məbləğində xalis dəyərsizləşmə zərəri daxildir.

**(c) Müvəqqəti fərqlərin növləri üzrə təxirə salınmış vergilərin təhlili**

2022-ci il ərzində Fondun gelirlərinin təxminən 90%-i vergidən azad edilmiş ianələrdən formalaşır. Beləliklə, vergidən azad olunan əməliyyatlar hesabına formalaşmış balans maddəsi, təxirə salınmış vergi ilə nəticələnən hər hansı müvəqqəti fərq yaratmır.

#### **14 Təəhhüdlər və şərti öhdəliklər**

**Məhkəmə prosesləri.** Adı fəaliyyət gedişində vaxtaşırı olaraq Fonda qarşı ireli sürüle biləcək iddialarla əlaqədar, Fondun rəhbərliyi öz təxminlərinə və daxili peşəkarların məsləhətlərinə əsasən hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir. O cümlədən müvafiq olaraq hazırlı maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün hər hansı ehtiyat yaradılmamışdır.

#### **15 Maliyyə risklərinin idarə edilməsi**

Fond daxilində risklərin idarə edilməsi maliyyə riskləri, əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirilir. Maliyyə risklərinə bazar riski (o cümlədən valyuta riski, faiz dərecəsi riski və digər qiymət riskləri), kredit riski və likvidlik riski daxildir. Maliyyə risklərinin idarə edilməsinin əsas funksiyası risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

**Kredit riski.** Maliyyə aləti ilə əməliyyat aparan bir tərəfin müqavilə öhdəliyini yerinə yetirməməsi nəticəsində digər tərəfe maliyyə zərəri vurularsa, Fond kredit riskinə məruz qalır.

Kredit riski Fondun investisiya qiymətli kağızları, eləcə də qarşı tərəflərlə aparılan digər əməliyyatlar ilə əlaqədar yaranır ki, bu da maliyyə aktivlərinin yaranmasına götrib çıxarır. Fondun məruz qaldığı kredit riskinin maksimal səviyyəsi maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin balans dəyərində yüksək etdirilir.

**Kredit riskinin idarə edilməsi.** Kredit riski Fondun fəaliyyəti üçün yeganə əhəmiyyətli riskdir. Buna görə, rehberlik kredit riskinin idarə edilməsinə xüsusi diqqət yetirir.

Fondun kredit riski üzrə konsentrasiyalara məruz qalan maliyyə aletləri əsasən pul vəsaitləri və onların ekvivalentləri və dövlət istiqrazlarına investisiyalardan ibarətdir:

Azərbaycan manatı ilə	Qeyd	2022	2021
Borc qiymətli kağızlara investisiyalar	8	662,640,179	316,807,324
Pul vəsaitləri və onların ekvivalentləri	9	571,086,799	573,162,502
<b>Cəmi balans üzrə risklər</b>		<b>1,233,726,978</b>	<b>889,969,826</b>
<b>Cəmi kredit risklərinin maksimum səviyyəsi</b>		<b>1,233,726,978</b>	<b>889,969,826</b>

**Kənar reytinglər əsasında GKZ-nin qiymətləndirilmə prinsipləri.** Bəzi maliyyə aletlərində müvafiq reyting agentlikləri tərəfindən dərc edilmiş defolt və vəsaitlərin bərpası statistikası əsasında PD və LGD kimi kredit riski parametrlərinin qiymətləndirilməsində istifadə olunan kənar kredit riski reytingləri mövcuddur. Bu yanaşma, Fond tərəfindən pul vəsaitləri və onların ekvivalentləri və dövlət istiqrazları üzrə qalılıqlara tətbiq edilir.

**Defolt ehtimalı (PD).** PD, müəyyən müddət ərzində defoltun baş verme ehtimalının qiymətləndirilməsidir. Hər bir maliyyə aktivü üzrə hesablanmış bütöv müddət üçün PD əyrisi portfelin müddətindən, reytingindən və seqmentindən asılıdır. 12-aylıq defolt ehtimalı bütöv müddət üçün PD əyrisinin bir hissəsi kimi hesablanır. Fond, pul vəsaitləri və onların ekvivalentləri və dövlət istiqrazları üzrə bütöv müddət üçün PD-nin hesablanması zamanı miqrasiya matrislərindən istifadə edir.

**Defolt baş verəcəyi halda itirilməsi gözlənilen mebləğ (LGD).** LGD, defolt baş verdiyi zaman yaranan zərərin qiymətləndirilməsidir. Bu, müqavilə üzrə ödənilməli gələcək pul axınları ilə kreditorun gözlənilən pul axınları arasındaki fərqə esaslanır. Adətən bu göstərici ümumi balans dəyərinin faiz nisbəti kimi ifadə edilir. Gözlənilən zərərlər hesabat dövrünün sonunda cari dəyərə diskontlaşdırılır. LGD defolt hadisəsinin baş verməsindən sonra gözlənilən ödənişlərə təsir edən amillərə əsasən müəyyən edilir. LGD-nin hesablanması ödənişlərin statistikasına əsasən hesablanır.

**(i) Borc qiymətli kağızlara investisiyalar.** Fondun borc qiymətli kağızlara investisiyası əsasən dövlət istiqrazlarına investisiyalardan ibarətdir.

Fond GKZ-nin qiymətləndirilməsi üçün MHBS 9-da nəzərdə tutulan fərdi yanaşma tətbiq etmişdir. Bu yanaşma bütöv müddət üçün GKZ ehtiyatının istifadəsini nəzərdə tutur.

**Qarabağ Dirçəliş Fondu**  
**31 dekabr 2022-ci il üzrə maliyyə hesabatlarına dair qeydlər**

**15 Maliyyə risklərinin idarə edilməsi (davamı)**

Hazırkı maliyyə hesabatlarında tanınmış GKZ səviyyəsi ilkin tanınmadan sonra borcalanların kredit riskinin əhəmiyyətli dərəcədə dəyişməsindən asılıdır. Bu yanaşma GKZ-nin qiymətləndirilməsi üçün üç mərhələli modelə əsaslanır. Ilkin tanınma zamanı dəyərsizləşməmiş və həmin vaxtdan kredit riski əhəmiyyətli dərəcədə artmamış maliyyə aktivleri üzrə 12 aylıq GKZ əsasında dəyərsizləşmə ehtiyatı tanınır (1-ci Mərhələ).

2022-ci ilin sonuna kredit zərərləri üzrə ehtiyat və amortizasiya olunmuş dəyərlər ölçülən borc qiymətlə kağızlarının ümumi balans dəyeri aşağıdakı cədveldə göstərilir:

<b>Borc qiymətlə kağızlara investisiyalar</b>	<b>S&amp;P reytinqləri</b>	<b>Müvafiq PD intervalı</b>	<b>Ümumi dəyer</b>	<b>GKZ üzrə ehtiyat məbləği</b>
Dövlət istiqrazları	- BB+	0,01% - 0,5%	664,893,873	(2,253,694)
<b>Cəmi</b>			<b>664,893,873</b>	<b>(2,253,694)</b>

2021-ci ilin sonuna kredit zərərləri üzrə ehtiyat və amortizasiya olunmuş dəyərlər ölçülən borc qiymətlə kağızlarının ümumi balans dəyeri aşağıdakı cədveldə göstərilir:

<b>Borc qiymətlə kağızlara investisiyalar</b>	<b>S&amp;P reytinqləri</b>	<b>Müvafiq PD intervalı</b>	<b>Ümumi dəyer</b>	<b>GKZ üzrə ehtiyat məbləği</b>
Dövlət istiqrazları	- BB+	0,01% - 0,5%	317,640,808	(833,484)
<b>Cəmi</b>			<b>317,640,808</b>	<b>(833,484)</b>

**(ii) Pul vəsaitləri və onların ekvivalentləri.** Fond pul vəsaitlərini Azərbaycan Respublikasının tanınmış maliyyə təşkilatlarında saxlayır. Fond həmin maliyyə təşkilatlarının statusuna mütəmadi olaraq nəzarət edir.

**Kredit riskinin təsnifatı sistemi.** Kredit riskinin qiymətləndirilməsi və kredit riskinin səviyyəsinə görə maliyyə alətlərinin təsnifləşdirilməsi məqsədilə Fond beynəlxalq reytinq agentliklərinin (Standard & Poor's - "S&P", Fitch, Moody's) müəyyən etdiyi risklərin təsnifatı dərəcələrindən istifadə edir.

2022-ci il üçün xarici kredit reytinqlərinin PD intervallarına görə müəyyən edilmiş vahid şkala üzrə uzlaşdırılması aşağıdakı cədveldə göstərilir:

<b>S&amp;P reytinqləri</b>	<b>Müvafiq PD intervalı</b>	<b>Ümumi dəyer</b>	<b>GKZ üzrə ehtiyat məbləği</b>
- BB-	0,51% – 3%	569,158,463	(4,395,238)
- B+	0,51% – 3%	6,392,459	(68,885)
- B	3% – 10%	-	-
<b>Cəmi</b>		<b>575,550,922</b>	<b>(4,464,123)</b>

2021-ci il üçün xarici kredit reytinqlərinin PD intervallarına görə müəyyən edilmiş vahid şkala üzrə uzlaşdırılması aşağıdakı cədveldə göstərilir:

<b>S&amp;P reytinqləri</b>	<b>Müvafiq PD intervalı</b>	<b>Ümumi dəyeri</b>	<b>GKZ üzrə ehtiyat məbləği</b>
- BB-	0,51% – 3%	198,100	(1,401)
- B+	0,51% – 3%	164,953	(1,758)
- B	3% – 10%	582,317,291	(9,514,683)
<b>Cəmi</b>		<b>582,680,344</b>	<b>(9,517,842)</b>

## 15 Maliyyə risklərinin idarə edilməsi (davamı)

**Kredit riskləri üzrə konsentrasiya.** Fond kredit riski üzrə konsentrasiyaya məruz qalır. 31 dekabr 2022-ci il tarixinə Fondun pul vəsaitləri və onların ekvivalentlərinin 98.8%-i "Azərbaycan Beynəlxalq Bankı" ASC-də, borc qiymətli kağızlara investisiyalarının 100%-i isə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində saxlanılır.

**Bazar riski.** Fond bazar risklərinə məruz qalır. Bazar riskləri bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan (a) xarici valyuta və (b) faiz hesablanması aktiv və öhdəliklər üzrə açıq mövqelər ilə əlaqədar yaranır.

**Xarici valyuta riski.** Rəhbərlik xarici valyuta riski ilə əlaqədar hər bir valyuta və ümumilikdə risklərin səviyyəsi üzrə limitlər müəyyən edir. Bu limitlərə hər ay nəzəret edilir. Hesabat dövrünün sonuna Fondun məruz qaldığı valyuta riski üzrə ümumi təhlil aşağıdakı cədvəldə əks olunur:

Azerbaycan manatı ilə	31 dekabr 2022			31 dekabr 2021		
	Monetar maliyyə aktivləri	Monetar maliyyə öhdəlikləri	Xalis mövqe	Monetar maliyyə aktivləri	Monetar maliyyə öhdəlikləri	Xalis mövqe
AZN	1,073,669,604	28	1,073,669,576	741,049,474	112	741,049,362
Avro	8,088,353	-	8,088,353	6,632,155	-	6,632,155
ABŞ dolları	151,969,021	-	151,969,021	142,288,197	-	142,288,197
<b>Cəmi</b>	<b>1,233,726,978</b>	<b>28</b>	<b>1,233,726,950</b>	<b>889,969,826</b>	<b>112</b>	<b>889,969,714</b>

Bütün digər dəyişənlərin sabit qalması şərtlə, hesabat dövrünün sonuna Fondun əməliyyat valyutasına tətbiq edilən valyuta məzənnələrindəki mümkün dəyişikliklərin mənfəət və ya zərərə, eləcə də kapitala təsir aşağıdakı cədvəldə əks etdirilir:

Azerbaycan manatı ilə	31 dekabr 2022		31 dekabr 2021	
	Mənfəət və ya zərərə təsir	Kapitala təsir	Mənfəət və ya zərərə təsir	Kapitala təsir
ABŞ dollarının 20% möhkəmlənməsi	30,393,804	30,393,804	28,457,639	28,457,639
ABŞ dollarının 20% zəifləməsi	(30,393,804)	(30,393,804)	(28,457,639)	(28,457,639)
Avronun 20% möhkəmlənməsi	1,617,671	1,617,671	1,326,431	1,326,431
Avronun 20% zəifləməsi	(1,617,671)	(1,617,671)	(1,326,431)	(1,326,431)

Risk yalnız Fondun əməliyyat valyutasından fərqli valyutalarda ifadə olunan pul qalıqları üçün hesablanmışdır.

**Faiz dərəcəsi riski.** Fond bazar faiz dərəcələrinin dəyişməsinin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar riskə məruz qalır. Fondun bütün maliyyə aktivləri və öhdəlikləri sabit faizlidir və faiz dərəcəsindəki dəyişiklik mənfəət və zərər hesabatına təsir göstərməyəcəkdir.

**Likvidlik riski.** Likvidlik riski maliyyə öhdəliklərinin yerinə yetirilməsində Fondun çətinliklərlə üzleşəcəyi riskdir. Hesabat tarixinə Fondun maliyyə öhdəlikləri yalnız 28 AZN məbləğində kreditor borclarından ibaretdir.

## **16 Ədalətli dəyer haqqında açıqlamalar**

Ədalətli dəyərin qiymətləndirilməsi nəticələri aşağıda göstərildiyi kimi ədalətli dəyer iyerarxiyasının səviyyələrinə görə təhlil edilir: (i) 1-ci səviyyəyə oxşar aktiv və öhdəliklər üçün feal bazarlarda Kotirovka olunan qiymətlərlə qiymətləndirmələr (təshih edilməmiş) (ii) 2-ci səviyyəyə aktiv və ya öhdəlik üçün birbaşa (yəni, qiymətlər) və ya dolayısı ilə (yəni, qiymətlərdən yaranan) müşahidə edilə bilən ilkin əhəmiyyətli məlumatların istifadə edildiyi qiymətləndirmə üsulları vasitəsilə əldə edilən qiymətləndirmələr və (iii) 3-cü səviyyəyə müşahidə edilən bazar məlumatlarına əsaslanmayan qiymətləndirmələr (müşahidə edilməyen ilkin məlumatlar) daxildir. Maliyyə alətlərini ədalətli dəyərlə qiymətləndirmə iyerarxiyalarına bölmək üçün rəhbərlik peşəkar mülahizələr irəli sürür. Ədalətli dəyərlə qiymətləndirmə üçün əhəmiyyətli dərəcədə düzəlişlər tələb edən müşahidə edilə bilən məlumatlardan istifadə edildikdə, bu qiymətləndirmə 3-cü səviyyəyə aid edilir. İstifadə edilən məlumatların əhəmiyyətliliyi bütövlükdə ədalətli dəyərin qiymətləndirilməsi ilə ölçülür.

### **Ədalətli dəyərlə qiymətləndirilməyən, lakin ədalətli dəyəri açıqlanan aktiv və öhdəliklər**

31 dekabr 2022 və 31 dekabr 2021-ci il tarixlərinə maliyyə aktiv və öhdəliklərinin ədalətli dəyəri təxminən onların ədalətli dəyərinə bərabərdir. Sabit faizli maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri mövcud faiz dərəcələrini tətbiq etməkə diskontlaşdırılmış gələcək nağd pul axınlarına əsaslanır. Maliyyə öhdəliklərinin ədalətli dəyəri müqavilə üzrə gələcək pul axınlarını analoji maliyyə alətləri üzrə Fonda məlum olan cari bazar dərecəsi ilə diskont etməkə hesablanır.

## **17 Maliyyə alətlərinin qiymətləndirmə kateqoriyaları üzrə təqdim edilməsi**

MHBS 9 "Maliyyə alətləri" standartına uyğun olaraq, maliyyə aktivləri aşağıdakı kateqoriyalara təsnifləşdirilir: (a) FVTPL kateqoriyasında qiymətləndirilən maliyyə aktivləri; (b) FVOCI kateqoriyasında qiymətləndirilən borc alətləri; (c) FVOCI kateqoriyasında qiymətləndirilən pay alətləri və (d) amortizasiya olunmuş dəyərlə qiymətləndirilən maliyyə aktivləri. FVTPL kateqoriyasında qiymətləndirilən maliyyə aktivləri iki alt-kateqoriyaya bölündür: (i) FVTPL kateqoriyasında məcburi qaydada qiymətləndirilən aktivlər və (ii) ilkin tanınma zamanı həmin kateqoriyaya aid edilmiş aktivlər. 31 dekabr 2022 və 31 dekabr 2021-ci il tarixlərinə Fondun bütün maliyyə aktivləri və öhdəlikləri amortizasiya olunmuş dəyərlə uçota alınmışdır.

## **18 Hesabat tarixində sonrakı hadisələr**

Hazırkı maliyyə hesabatlarının təsdiqləndiyi tarixe, hesabat tarixində sonrakı dövr ərzində COVID-19 ilə əlaqəli baş vermiş hadisələr Fonda əhəmiyyətli dərəcədə təsir göstərməmiş; Fondun fəaliyyətində fasilələr yaranmamış və Fondun rəhbərliyi yuxarıda qeyd olunan şəraitin Fondun maliyyə hesabatlarına mənfi təsirini gözləmir.

2023-cü ilin birinci rübündə Fond 121,075,204 AZN (2022: 151,967,719 AZN) məbləğində ianə geliri əldə etmişdir.